

## Redaksiyadan

Xalq şairi, xalqımızın sevinili Nəriman Həsənzadənin "Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi - "Mənim ədəbi təleyim-Zamanla, tarixlə görüş" adlı kitabım bu sayımızdan başlayaraq qəzətimizdə çap edirik. Bu kitab tezə ulu öndər Heydər Əliyevin yox, ham da böyük dövlət xadimi, Azərbaycan üçün çox işlər görmüş Nəriman Nərimanovun və elə Xalq şairi Nəriman Həsənzadənin özündən da həyatına həsr olunub. Ümumiyyətə, yaxşı, xeyrihə insanlar bir zamanlar Nəriman Həsənzadəye və Azərbaycan ədəbiyyatına elədiyi köməkliliklər bu kitabda özünün gözəl əksini tapıb.

Əziz oxular inanırıq ki, bu yazılar sizin xoşunuza galəcək və Nəriman Nərimanova çamur, cırkab atan adanlara da bir gərk və layqli cavab olacaq.

Adını milli iftخار hissile çəkdiyim Heydər Əliyevlə tanış olanda heç ağırlama gəlməzdi ki, bu böyük şəxsiyyət sonralar menim tərcüməyi-halimini en parlak sehifelerimin yazılışmasında arxam-dayağım olacaq və menəvi bir enerjiyə çevrilib ruhumda yaşayacaqdı.

Mən öz ədəbi təleyim - eslinde, tarixlə, zamanla görüşə gedirdim. Ürəyindən nələr keçmişdir: "məni neç qarşılıyacaqlar", "na deyecekler", "haqqında ne düşünecekler?" və s. Bu tərəddüdləri Zaman özü diqət edirdi.

1958-ci il idti. Artıq 27 yaşa keçmişdim. Gəncədə Pedaqoji İnstitutu bitirib Bakiya gəlmədim. Mətbuatda çıxış edirdim.

Yazıcılar İttifaqı məni Moskvaya Ali Ədəbiyyat kurslarında oxumağa göndərdi. Yol üstəydim. İstəyirdim Moskvada olduğum illərdə iki eser üzərində işləyim. Ona görə Nəriman Nərimanovun haqqında arxiv materialları ilə tanış olmaq üçün "KQB"-yə - Azərbaycan Milli Təhlükəsizlik Komitesinin sedri-Sem'iəstəni Semyon Kuzmich adlı bir rus generalının adına məktub atpmışdım.

İndiki Hökumət evi tərəfdə, deniz qurağandıki binada məni o vaxt Heydər Əliyev qarşılıdı. Məktubu ona verdim.

Ücəboylu, şaxyerişli, möhkəm bədənlı, təbəssümü, eyni zamanda da çox ciddi bir insana göründü. Qara kostüm yeyinmişdi. Ona çox yaraşırıdı. Azərbaycan dilində danışdı. O vaxt belə idarələrde hamını rusca qarışdırıv, rusca da yola salırdılar.

Leninin silahdaşı haqqında, Leninin qurdüğü dövlətə əsər yazmaq, onun inqilabı iztərablarını göstərmək əslindən qadağan idi.

Mən bir hörməti yaşı yazıçı demidi ki, Nərimanovdan əsər yazsan basın ağıryaçaq. Get, "Neft daşları"ndan yaz, komsomol mükafatı al. Qəzeli deməmişdi.

Milli teessübəsiyinə görə Nərimanova "milletçi" adı qoymuşdular. Sovetler zamanında "milletçi" damğası cox ağıñ ittiham idi. İllah da ki, bu ad biz türkler, biz azərbaycanlılara deyileydi. Tarixi menbələrde milliyətimiz türk yazılışında, gərek elə oradaca tez bir möterizə açıb (azərbaycanlı) sözü yazdıq ki, "qarşıq" salmasınlar.

Nərimanovun milliyətə turkliyə, bolşevik Nərimanova maneqilik törədirdi.

Bunları bilo-bilo mən də o böyük insan haqqında əsər yazmaq həvəsinə düşmişdim. Amma bunun da səbəbi var idi.

Atam Gürcüstanla sərhəddə yerləşən Poylu dəmir yol stansiyasında hem yoldeyişen işliyib, hem də hemkarlar komitesinin sedri olub. İyirminci illerde Kürün istündən keçən dəmir yol köprüsi yandırılınca, Nəriman Nərimanov da Bakıdan Poyluya, hadisə yerinə gəlib və atam Nərimanova belediçlik edib.

Anam da, atamın yaşı fəhlə yoldaşları da bu görüş bərədə mənə danişdərək.

Hələ adımı da anam sonralar dəyişdirib Nəriman qoymuşdu. Poemada bu bərədə xatırlayıram:

Məni Vaqif deye çağırısalı da,  
Nəriman qoymular sonra adımı.  
Sevdim Vaqifi de, sevdim seni de,  
Sevdim sevdiyiniz bir ölkəni de...

Üreyimde Nərimanova derin məhabət hissi de var idi.

O vaxt Nərimanova aid arxiv materialları gizləndirdi. Yanlış, birtərəfli yazılar çıxır, onun əleyhinə olan Mıkoyanın, Mirzoyanın, Sarkisianın, Mirzə Davud Hüseynovun, Kirovun və başqalarının adları-soyadalarıda çox hallanırdı.

Azərbaycanda dövlət arxivlerinin müdürü, işçiləri milliyətə ermənilər, ruslar, yəhudilər olardılar.

Nigarad idim ki, "KQB" məne icazə verməyəcək. İcəze versə de, məne lazımlı olan menbələri gizləndəcək. İkinci görüşümüzdə Heydər Əliyevin üzündə nur, gözündə bir mehrəbəliq gördüm.

Məni daha istiqanlı qarşılıdı, ala-

lındı dünyasını deyişmiş Molik mülliim sonradan danışdı ki, sohnenin ortasında Azərbaycan, azadlıq, neft, miliət haqqında misraları deyəndi. Büro üzvlərinin ikisi üzümü ele sort baxdı ki, özümü itirdim və ilhamla dediyim:

"Azadlıq.  
Azadlıq.  
Hm, hm... Azadlıq!  
Azadlıq içində batdıq, qırıldıq.  
Alman azadlığı istəmeyorum,  
sultan azadlığı istəmeyorum,  
istəməm ingilis azadlığını  
ya çarın aferis azadlığını.  
Mənim azadlığım sanma çörəkdir.

## Mənim ədəbi təleyim - zamanla, tarixlə görüş

(Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə)



qaranlıq dəhlizlə öz işiqli kabinetinə apardı. Yer tekli etdi. Əyləşdim.

Nərimanovun arxiv materialları ilə tanış olmağımı alışdım. Dəyərlər tövsiyələr verdi. Müsavatın arxivinə mən birincisi daxil olan şair idim.

Arxiv müdürü Naydel soyadlı bir yəhudiymi, məni çox soyuq qarşılıdı:

Aparıldığım qalın ağ defteri sehifələndirdi və hər sehifəyə öz möhürüni vurdu.


Götürdüyün qeydləri heç yerdə deməmelisen.

Mən axı, bu qeydlər əsasında əsər isəməliyim. Oxuduqlarımı oxuculara bildirməliyim.

Dəfərinin bir sehifəsinə mən baxmamışam. - O da belə cavab verdi.

(Mənim işlədiyim günlərin özü başqa və geniş bir səhəbetin mövzusudur - N.H.)

Nəriman Nərimanov öz "məslək dostlarının" Qafqaz siyasetini, xəya-



notini sonradan başa düşür və "ayılır". Her birinin siyasi maskasını çəkib yırtır və onlara meydən oxumağa başlayır.

Amma özü də biliirdi ki, artıq gedir.

Bu, "aldadılmış" böyük bir tarixi şəxsiyyətin həyatında öz həllini gözleyən dramaturji kolilizi idi. Çıxış yolu tapmayanda, inqilabi iztərablar burulğanında hələk olmuşdur.

Poemanı yazdıqım müddətə hələ Mikoyan Moskvada, Kremlə, o biri mikoyanlar isə Bakıda sağ idilər. Vəzife tuturdular. Azərbaycanın Mərkəzi Komitesinde, nazirlərliklərdə, komitələrdə, bizim Yazıçılar İttifaqında, jurnal və qəzet redaksiyalarında sözün hər iki monasında "işləyirdilər". Qonşuluğumda yaşayır, süfrələrimizin başında sağlıqlar deyirdilər. "Səpi özümüzden ona baltalar" dəhə qorxulular...

"Kiçik" bir detali xatırlayıram. Akademik Milli Dram Teatrında "Bütün Şər bilsin" pyesinin tamaşasıydı. 1982-ci ilin mart ayının 22-de. Teatrin baş rejissoru və tamaşanın rejissoru Mərahim Fərzəlibeyovla (indi Xalq artistidir) yanaşı oturmışdı. Azərbaycan KP MK-nın Büro üzvləri Ulu Önder başda olmaqla tamaşa baxmağa gəlmışdilar. Nərimanov rulunda çıxış edən Xalq artisti Məlik Dadaşov monoqədidi yerdə, birdən "yasaşın böyük rus xalqı", "böyük rus xalqına na eşq olsun" kimi pyesdə olmayış sözler isledi.

Mərahimlə mən bir-birimizin üzü-

müzzəbə baxdım və heç bir söz demədi.

İndi dünyasını deyişmiş Molik mülliim sonradan danışdı ki, sohnenin ortasında Azərbaycan, azadlıq, neft, miliət haqqında misraları deyəndi. Büro üzvlərinin ikisi üzümü ele sort baxdı ki, özümü itirdim və ilhamla dediyim:

"Azadlıq.  
Azadlıq.  
Hm, hm... Azadlıq!

Azadlıq içində batdıq, qırıldıq.

Alman azadlığı istəmeyorum,

sultan azadlığı istəmeyorum,

istəməm ingilis azadlığını

ya çarın aferis azadlığını.

Mənim azadlığım sanma çörəkdir.

misralarına görə mənə irad tutub teleb edirdilər ki, "Nərimanlaşmaq" yox, "Leninleşmək" lazımdır və s.

N. Nərimanov haqqda arxivdən çıxara bildiyim bəzi qeydlərimi burada vermək istəyirəm. Həc olmasa görəsünələr ki, Nəriman Nərimanov müəsərliyinə, sonrakı nəsillərə de olduğunu kimi qatdırılmayıb.

Nərimanov yazdırdı:

"Sovet hakimiyyətini Azərbaycanda yerli şəraiti nəzərə alaraq qurmaq lazımdır.

Biz Rusiyadakı səhvleri təkrar etməməliyik. Xansız-bəysiz Azərbaycan Sovet Sosialist Hökuməti qurmalyıq"

"Qəribə inqilab gecikir. Şərqli möhökəmələrə yaratmalyıq. Türkmenistan,

Əfqanıstan... Buxarani verməliyik.

Hindistanda inqilabi iş aparmalyıq."

"Güclü sənəyə sahibkarları ələ almaq, xirdələrinə toxunmamaq və ti-

cərədə

icazə vermək... Bu siyaset Rusiyada da keçirilməlidir."

"Azərbaycan Şərqi açılmış pəncərədir."

"Rus inqilabçıları deyirdi ki, Azərbaycanda (kəndlərde) inqilabi hiss etdirmək üçün

beylərin, xanların evlərini yandıraq. Çünki Rusiyada belə olub."

Nəriman bunun əleyhinədi. Düzgün siyaset deyil, - deyirdi.

"Orconokidən nəzəriyyəsinə görə, əlbəttə, balaca Azərbaycanın əhalisini

ardıcıl surətdə məhv etmək olar, bəs onda respublika kimlərdən ibarət olacaq?"

(2-ci məktub, səh.56)

"... belə demək mümkünə, fabrik-zavod şagirdlərinin - 17 məktəbi var, orada

1192 rus uşağı, ancaq müsəlman fəhlələrinin isə 26 uşağı oxuyur. Bular yoldaş Kirova, Mirzoyana məlum deyilmə? Mirzoyanın və başqalarının bu cürə cinayətkar siyasetlərini müdafiə edən Ruhulla Axundovun onun kimi türkələr bütün bunları hiss etmirlərmi?"

(2-ci məktub, səh.57)

"... Azərbaycanda bütün sahələrdə daşnak siyaseti gedir. Mənim heç kiçik bir

şübhəm belə yoxdur ki, Serqonun və Stalinin şəxsiyəndə AKP MK-si biz türkələr inanır və Azərbaycanın tələyini ermoni daşnaklarını təşkil etdir. Bunun necə neticəsi olacağını əvvəlcə demək çotındı, ağor olacaqsa onda bütün məsuliyyət Serqonun və Stalinin üzərinə düşür. Bunun heyərə doğuran torəfi odur ki, bu şəxslər əle düşünlərlər "Biz türkələr o qədər ağılsızıq ki, bütün bunları başa düşmürük."

(məktubdan, səh.36-37)

"1918-ci ilde nələr olub, qısaca da olsa, danış.

Vətəndaş mühərbiyi ərefəsində, mənim evimdə müsəlman - kommunistlərinin

istirakı ilə iclas çağırılmışdı, mərhum Şəhüman da oraya dəvet edilmişdi. Yaranmış vəziyyətlərə eləqədar uzun səron məzakirodən sonra səbut eledim ki, vətəndaş mühərbiyəni in-di ki vaxtında başlamaq qorxuludur, gün ki, milli qırğına getirib çıxardacaq."

Men bunu ona görə deyirdim ki, həmin vaxtlarda Bakıda yalnız daşnaklardan ibarət külli miqdarda böyük herbi erməni milli hissələri dayanırdı. Şəhüman yoldaş mənim getirdiyim dəfiillərlə razılıdı.

Ancaq iki saat sonra vətəndaş mühərbiyi başladı. Bu bizim tərəfimizdən yox, müsəvətçilər tərəfindən oldu. Elə bu vaxt daşnaklar mənim evini hücum etdilər. Men gizləndim. Mənim qardaşımı apardılar.

Bir saat sonra məni ailəmələrə bərabər yoldaşlıq etdi. Şəhüman "sovət hakimiyyəti-nin müdafiəçiləri" no esir düşdülər.

Bizim "mudafiəçilər" olan daşnakların müsəlman qadınlarının başlarına açıqları o iyrənc təhqirleri barədə mən burada da məcburam ki, susam.

Bu barədə susmaq lazımdır.

Ancaq Alyoşa Caparidzinin nocib, alicenab ürəyi susmadı..."

(məktubdan, səh.30-31)

(Ardı var)

Nəriman HƏSƏNZADƏ